

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№283/4

21 dekabr 2016-cı il

Azərbaycan Respublikası Auditorlar Palatasının 2016-cı il üzrə iş planının 1.26-cı “Auditin təşkilinə dair xarici təcrübənin öyrənilməsi və tətbiqi” bəndinin icrası ilə əlaqədar hesabat barədə

Müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, eləcə də “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası”nda (2012-2020-ci illər) və Auditorlar Palatasının 2016-cı il üzrə iş planının 1.26-cı “Auditin təşkilinə dair xarici təcrübənin öyrənilməsi və tətbiqi” bəndində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi ilə əlaqədar Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsi (S.Gülməmmədov) tərəfindən hazırlanmış hesabatı müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. “Auditin təşkilinə dair xarici təcrübənin öyrənilməsi və tətbiqi” barədə hazırlanmış hesabat nəzərə alınsın (əlavə olunur).

2. Auditorlar Palatasının struktur bölmələrinin rəhbərələrinə tapşırılsın ki, Auditin təşkilinə dair xarici təcrübənin öyrənilməsi və tətbiqinə dair hazırlanmış aşağıdakı tövsiyələrin həyata keçirilməsi ilə bağlı müvafiq işləri həyata keçirsinlər:

2.1. Auditorun müstəqilliyində şəffaflığı təmin etmək məqsədilə, auditorun seçilməsinin və xidmət haqqının ödənilməsinin üçüncü şəxslər tərəfindən həyata keçirilməsinin təşviq edilməsi (İcraçılar: N.Talıbov, M.Abbasov, S.Gülməmmədov. İcra müddəti mütəmadi);

2.2. Müstəqil auditorun dövlət auditinə cəlb edilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi (İcraçılar: N.Talıbov, M.Abbasov, S.Gülməmmədov. İcra müddəti 2017-ci ilin I yarımili);

2.3. Spesifik sahələrdə, xüsusilə bank və sığorta sahələrində auditorların ixtisasartırma kurslarında iştirakının təşkil edilməsi və həmin sahələrin auditlərinin ixtisaslaşmış (xüsusi sertifikatla malik) auditorlar tərəfindən aparılması istiqamətində tədbirlərin görülməsi (İcraçılar: N.Talıbov, S.Gülməmmədov. İcra müddəti mütəmadi);

2.4. Auditor təşkilatlarının mövcud institusional potensialının (sertifikatlı kadrların, icazəli auditorların şirkətdə işləməsi, xüsusi proqramlarla təminat, təkmil infrastrukturun mövcudluğu, davamlı peşə təlimlərinin keçirilməsi) qiymətləndirilməsi üzrə metodik vəsaitin hazırlanması və bu qiymətləndirmənin “Auditoru tanı” devizi ilə təşviqi və ictimaiyyətə açıqlanması (İcraçılar: N.Talıbov, S.Gülməmmədov. İcra müddəti 2017-ci il);

2.5. Az dövriyyəyə malik olan auditor təşkilatlarının birləşdirilməsi praktikasının tətbiqi üzrə müvafiq tövsiyələrin hazırlanması məqsədəuyğun hesab edilsin (İcraçılar: N.Talıbov, S.Gülməmmədov, M.Abbasov. İcra müddəti 2017-ci il).

3. Bu qərarın və hesabatın mətninin Palatanın internet sahifəsində yerləşdirilməsi təmin edilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV